



Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-2(102)-531/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

**Azərbaycan Respublikası Ali Məhkəməsinin
Kommersiya Kollegiyası**

İddiaçı "Softwind Trading LTD" şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə

Q Ə R A R D A D

(kassasiya şikayətinin mümkünlüyü barədə)

Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü

Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov, iddiaçı "Softwind Trading LTD" şirkətinin (bundan sonra – Şirkət) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – MMC) qarşı "borcun ödənilməsi və maliyyə sanksiyasının tətbiq edilməsi" tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən

Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-2(104)-07/2021 sayılı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

m ü ə y ə n e t d i m :

1. İddiaçı Şirkət cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü il 20 oktyabr tarixli, 20/10 nömrəli müqavilə üzrə alınmış mala və çatdırılmaya görə 23.878,488 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 228.355 avro məbləğində dəbbə pulunun, 2014-cü il 5 dekabr tarixdə bağlanmış 01-12/2014 nömrəli müqavilə üzrə 13.053,71 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 125.308 avro məbləğində dəbbə pulunun, ümumilikdə 390.504,2 avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017 sayılı qətnaməsi ilə (hakim S.İsmayılova) iddia tələbi qismən təmin edilmiş, MMC-dən, 2014-cü il 20 oktyabr tarixli, 20/10 nömrəli müqavilə üzrə alınmış mala və çatdırılmaya görə 23.878,488 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 11.000 avro məbləğində dəbbə pulu, 01-12/2014 nömrəli, 2014-cü il 5 dekabr tarixli müqavilə üzrə 13.053,71 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 6.000 avro məbləğində dəbbə pulu, cəmi 53.841,19 avro məbləğində vəsaitin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsi ilə Şirkətin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 aprel tarixli, 2-2(104)-31/2018 sayılı qətnaməsi (hakimlər – İ.Şəfiyev, A.Bayramov, E.Xasməmmədov) ilə iddiaçı Şirkətin apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017 sayılı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunmaması qət edilmişdir.

5. Bu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 avqust, 2-2(102)-324/2018 sayılı qərarı (İ.Dadaşov, K.Bədəlov, S.Hüseynova) ilə kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 aprel tarixli, 2-2(104)-31/2018 sayılı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyayı məhkəməsinə göndərilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 yanvar tarixli, 2-2(104)-22/2019 sayılı qətnaməsi (hakimlər – N.Quliyev, F.Mehtiyev, R.Muradov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017 sayılı qətnaməsi qismən ləğv edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 yanvar tarixli, 2-2(104)-22/2019 sayılı qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-317/2019 sayılı, 2019-cu il 23 iyul tarixli qərarı (hakimlər – X.Məmmədov, A.Hüseynov, M.Əhmədova) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş,

cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qismən ləğv edilərək həmin hissələrdə təkrar apellyasiya baxışına göndərilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-07/2021 sayılı, 2021-ci il 19 mart tarixli qətnaməsi (Ə.Məmmədov, L.Süleymanov, A.Hüseynzadə) ilə Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017 sayılı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda MMC apellyasiya instnasiyası məhkəməsinin sonuncu qətnaməsindən kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-07/2021 sayılı, 2021-ci il 19 mart tarixli qətnaməsinin ləğv olunması və yeni Qərar çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmiş və şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra - MPM) 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə sübut edən sənəd əlavə edilir.

14. Lakin, dövlət rüsumunun ödənilməsinə sübut edən sənəd cavabdehin kassasiya şikayətinə əlavə edilməmişdir.

15. MPM-nin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır.

16. MPM-nin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

17. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı m :

Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-2(104)-07/2021 sayılı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə (dövlət rüsumunun ödənilməsi barədə) uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.